

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI SƏDRİNİN S Ə R Ə N C A M I

Bakı şəhəri

№1/19

19 avqust 2021-ci il

“Azərbaycan Respublikası Auditorlar Palatasının sosial şəbəkələrdə (facebook, instagram, youtube və twitter) mövcud olan rəsmi səhifələrində yerləşdirilməsi üçün təqdim edilməli olan məlumatların məsul icraçılar üzrə hazırlanmasına dair QRAFİK”in təsdiq edilməsi barədə

Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinin sosial şəbəkələrdə işıqlandırılmasının təkmilləşdirilməsi barədə” 2021-ci il 14 iyul tarixli 1/15 nömrəli sərəncamının 1-ci “Palata sədrinin müşaviri F.Qarayevə, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədova və İnformasiya texnologiyaları üzrə mütəxəssis Z.Almazova tapşırılsın ki: 1.1. Bir ay müddətində Auditorlar Palatasının “Whatsapp” səhifəsinin açılması, “Facebook”, “YouTube”, “Instagram”, “Twitter” sosial şəbəkələrindəki səhifələrinin təkmilləşdirilməsi təmin edilsin; 1.2. Bir ay müddətində Auditorlar Palatasının mövcud sosial şəbəkə səhifələrindəki təkrarçılıq, çatışmazlıq və nöqsanların aradan qaldırılması və keyfiyyətli dizayn tərtibatı təmin edilsin”, 4-cü “Auditorlar Palatasının rəhbərliyinə (S.Gülməmmədov, Q.Bayramov, N.Talıbov, Y.Namazəliyev, F.Qarayev, N.Quliyeva) və struktur bölmələrinin rəhbərlərinə (E.İbrahimov, V.Rəhimov, E.Behbudova, V.Cavadov, Q.Əhmədov) tapşırılsın ki: 4.1. Palatanın iş planına, Plan-proqramlara, Auditorlar Palatası Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına uyğun olaraq məsul şəxs qismində təşkil etdikləri tədbirlərin nəticələri barədə yazılı mətn və əyani materialları, o cümlədən, foto və video materialları tədbir keçirildikdən sonra iki gün müddətində sosial şəbəkələrdə işıqlandırılması üçün rəhbərliyə təqdim etsinlər” və 7-ci “Palata sədrinin müşaviri F.Qarayevə, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədova və İT üzrə mütəxəssis Z.Almazova tapşırılsın ki, Palatanın struktur bölmələrinin rəhbərləri (E.İbrahimov, V.Rəhimov, E.Behbudova, V.Cavadov, Q.Əhmədov) ilə birlikdə sosial şəbəkələrdəki məlumat, foto-video materialların, reklam və şərhlərin, sorğu və elanların (abunəçilərlə iş, auditor xidmətinin reklamı, hesabatların hazırlanıb təqdim olunması və s.) mütəmadi olaraq yenilənməsini təmin etsinlər” bəndlərinin icrasını təmin etmək məqsədilə **qərara alıram:**

1. “Azərbaycan Respublikası Auditorlar Palatasının sosial şəbəkələrdə (facebook, instagram, youtube və twitter) mövcud olan rəsmi səhifələrində yerləşdirilməsi üçün təqdim edilməli olan məlumatların məsul icraçılar üzrə hazırlanmasına dair Qrafik” təsdiq edilsin (əlavə olunur).

2. Palatanın İnformasiya texnologiyaları üzrə mütəxəssisi Z.Almazova tapşırılsın ki, təsdiq edilmiş qrafikə uyğun olaraq məsul şəxslər tərəfindən təqdim edilmiş məlumatların Palata sədrinin müvafiq dərkənarına əsasən Palatanın internet səhifəsində və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilməsini təmin etsin.

3. Məsul icraçılara tapşırılsın ki, Auditorlar Palatasının sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirilməsi üçün təqdim edilən materiallara dair bu cədvəlin bəndlərini qeyd etməklə rüblük hesabatlarını hazırlayıb Palatanın sədrinə təqdim etsinlər.

4. Palatanın daxili auditoruna (N.Quliyeva) tapşırılsın ki, qrafik üzrə işlərin vaxtında və keyfiyyətlə icrasına nəzarəti həyata keçirsin.

Palatanın sədri

Vahid Novruzov